



■ Israfil Israfilov
sənətşünaslıq üzrə elmlər doktoru, professor

Ötən dövrlər ərzində, Azərbaycan milli teatr sənəti dialektik anlamda qəbul etsək, çox deyişmiş, təkmilləşmişdir. Dəyişən dünyamızın dəyirmənində üyündülən dəyərlər az olmasa da, milli mədəniyyətimizin öz təbiəti etibarilə həssas sahəsi olan teatr sənətimi zamanın dəyirmənindən hər dəfə diri çıxmışdır. Bu diriliyi şərtləndirən səbəblər, təbiidir ki, az deyil, amma onların içərisində tənqidin rolunu xüsusi qeyd etmek olduqca vacibdir.

Teatr tənqidimizin tarixi üzərində dayanmış ehtiyacı duymasaq da, onu qeyd etmək olar ki, tənqidimiz milli teatr sənətimizlə yaşasdır və bir zamanlar yaşı addımlamış, biri digeri üçün zəruri birgəyəşayış ahəngini təmin etmişdir.

Milli teatrın yenilik axtarıları ilə mənalanan müxtəlif mərhələləri daim tənqidçilərin diqqət mərkəzində olmuşdur. Burada onu qeyd etmək vacibdir ki, ədəbi, elecə da elmi-nəzəri fikrin görkəmli yaradıcıları olan insanlar milli təessübkeşlik mövqeyi ilə nailiyətlərə hədsiz sevinib, uğursuzluqlara dərin təessüflə yanaşmaqla bərabər, ədəbiyyatımızın tutduğu yolu tənzim etdikləri kimi, milli teatrımızın da bedii-estetik istiqaməti qayğısına qalır, ictimai fikri formalasdırırdılar. Bu dövrde istər metbuatda, istərsə də ayrı-ayrı müzakirələr-

sü ilə nişanlanan pyeslərin tənqidini nəzərdə tutulur, çünki birincilər, əsas etibarilə, ədəbiyyatşunaslığının tədqiqat obyekti olduğu halda, ikincilər daha çox teatrşunasların maraq dairesinə düşür.

Amma burada uzun iller müşahidə edilən belə bir faktı da xatırlamaq yerine düşər ki, milli teatr tarixinin ayrı-ayrı mərhələlərində praktik teatrın estetik problemlərinin araşdırılması və həlli qayğılarını teatrşunaslardan daha çox ədəbiyyatşunaslar çəkmişdir. Əslində, işlərin bu sayaq gedisi, teatr prosesində ədəbiyyatşunasların ön cəbhədə görünməsini şərtləndirən amiller az olmayışdır. Hər şəydən əvvəl, yəqin onu göstərmək lazımdır ki, teatrşunaslıq müstəqil elm sahəsi kimi fealiyyət göstərənə qədər teatr sənəti ədəbiyyatşunaslığın himayəsi və nəzarəti altında olmayışdır. Digər, az əhemiyətli olmayan və diqqəti çəken səbəblərdən biri de budur ki, öz inkişafının uzun illik tarixi boyu Azərbaycan milli teatrı aktyor ve rejissor qüvvələri sarıdan korluq çəkmediyi halda, sağlam tənqid sarıdan, dramaturgiya kasadlılarından sıxıntı çəkmiş, repertuar seçkisində ideya-bədii tələbləri hər dəfə öðəyə bilməmişdir. Odur ki, teatr işinin ilkin şərti, dramaturgiya bolluğun məsələsi ədəbiyyatşunaslığın da əsas qayğısına çevrilmiş, bu zaman

teatr aktyorlarının yaradıcılıq xüsusiyyətləri ilə uğurlu müqayisələr aparır. Bu zaman alimin bir vətəndaş olaraq, fərəhini gizlətmədiyi əlamətdar olsa da, bəzən onun təessüf hissi keçirdiyi də diq-qətdən yayınır.

M.Cəfərin bir zamanlar yazdı: "Bizim də səhnəmizdə Kınıklar, Moçalovlar çox olmuşdur. Ancaq səhnə sənəti nəzəriyyəsi ilə ayrıca məşğul olan Lessinglərimiz, Didrolarımız olmamışdır" sözlərində acı təessüfdən daha çox mövcud vəziyyəti teatr sənətinin təreq-qisi naminə dəyişmək yanğısı diqqəti cəlb edir. Aydın məsələdir ki, alimin niyyəti bir neçə ilə başa gelən iş deyildir və bunu o özü hər kəsdən daha artıq duya bilirdi. Amma o da ayındır ki, teatr tənqidinin elmi-nəzəri metodologiyaya əsaslanan fealiyyəti üçün əlverişli şəraitin yaranması, onun elmi sahələr içərisində öz yerini müəyyənləşdirməsi, elecə də teatr sənətində gedən bedii-estetik proseslərə fəal müdaxilə etməsi M.Cəfərin müüməhə hesab etdiyi və uğrunda çalışdığı məsələlər idi.

Teatrşunaslıq ictimai-mədəni həyatda tədricən öz yerini tutduqca, elmi-nəzəri tribunadan səsi ucaldıqca, xüsusiilə, XX əsrin 60-ci illərindən başlayaraq artıq teatrların daxilində "ssenari dramaturgiyası" meylləri yarandıqca, get-gedə

teatrşunaslıq elmi mürekkeb bir yol keçmiş və həmin uğurlu-ugursuz mərhələlərə bəlinən yolda keyfiyyət göstəriciləri dəha çox müşahidə edilmişdir. Yaşanan dövr ərzində teatr tənqidini sahəsində çalışan neçə-neçə görkəmlə alımlar yetmiş, yüzlərlə elmi məqalələr, onlarla monoqrafiyalar, cild-cild kitablar əsərə yə gəlmışdır. Özünün o qədər də sadə olmayan problemləri ilə əlbəyaxa olduğunu bir zamanda bəle teatr tənqidini çalışmaqla, teatr prosesinin nəbzini tutmaqla, bir küll halında teatrşunaslığın müxtəlif istiqamətlərində fealiyyət göstərməklə öz "mən"ini təsdiq etməkdə davam edir. Çağdaş dövrde dünya teatr prosesinə ineqrasiya məsələlərini gündəmə getirir. Amma görülən işlər yetəridirmi?

Məmməd Cəfərin dərin inamına görə, "teatr tənqidini sahəsində ağıllı bir fikir söyləyə bilmək üçün heyati da gözəl bilmək, zəngin həyat təcrübəsinə malik olmaq lazımdır". Başqa sözə desək, tek-cə teatr sənətinin mühitinin sırlarına bə-ləd olmaq teatr tənqidinin fealiyyətinin faydalı iş əmsali üçün kifayət deyildir. Alimin fikrincə, "bir var ağıllı, səbərlı, təmkinli, təvazəkar və her şeyi anlayan teatr tənqidini ki, bu, ciddi bir elmdir. Be-lə sağlam və təmkinli teatr tənqidini incəsənətdə olan gözəlli duya bilir və gö-



Məmməd Cəfərin teatr düşüncələri

də səslənən müləhizələr, bir küll halında, elmi-nəzəri fikrin, teatr prosesinin poetik-fəlsəfi mündəricəsini zənginləşdirirdi.

Cəfəkes əməyi sayəsində Azərbaycan ədəbiyyatşunaslığında silinmez izlər qoyan, ədəbi tənqidin metodoloji əsaslarını zənginləşdirən, ədəbi prosesin tədqiqatı sahəsində əsl ağsaqqallıq səlahiyyəti qazanan Məmməd Cəfər teatr tənqidine də xüsusi münasibətile seçilirdi. Yeni o, bir terəfdən teatr tənqidinin mühüm elmi sahə kimi ümummilli mədəni prosesde tutmali olduğu yeri yüksək qiymətləndirir, digər terəfdən, teatr mühitini, bəzi hallarda peşəkarlıq baxımdan səriştəsiz münasibətinə görə teatr tənqidinin özünü əsl tənqidə məruz qoyur, onu açıq-aşkar və özünəməxsus obyektivlikle ittiham edirdi. Onu da qeyd etməye ehtiyac var ki, bütün hallarda Məmməd Cəfər eyni dərcədə səmimi obyektiv və barışmaz mövqe bildiridi.

Hələ 1946-cı ildə dramaturgiya məsələlərinə həsr edilmiş konfransda M.Cəfərin söylədiyi fikirlər bu gün, yəni üstündən yetmiş ildən artıq vaxt keçməsinə baxmayaq, aktuallığını itirməmişdir. Əlbəttə, bu faktın özü ikili münasibət oyadır. Birincisənə, təbii olaraq, sevinmək olar. Sevinmək olar ki, alim fitri istədi, fəhmi, uzaqqörenliyi ilə teatr tənqidinin mövcud olan və ola biləcək problemləri görə bilmış, səriştəli elmi-nəzəri baxışlarını diqqətə çatdırılmışdır. Amma ele buradaca təessüflənməmək də olmur, çünki həmin fikirlərin öz aktuallığını çağdaş dövrümüzde də itirməməsi teatr prosesinin mövcud vəziyyətinə xüsusi şəhər etməyə və qürrələnməyə əsas vermir.

Söz yox ki, yuxarıda qeyd edilən müləhizələrdə bu günümüz üçün mübahisəli, eyni zamanda təfərruatlarına qədər məlum olan, problemi bir daha nəzərdən keçirmək ehtiyacı yaradan məqamlar da az deyil.

Teatr tənqidinin çox çətin və mürəkkəb bir elm olduğunu xüsusi qeyd edən Məmməd Cəfər, onun tekce teatrla deyil, eyni zamanda dramaturgiya ilə məşğul olmasının vacibliyini bildirir. Ehtimal etmək olar ki, burada səhərbət ənənəvi bölgündən gedir. Yeni şərti olaraq, "oxu-çu üçün", yaxud "tamaşaçı üçün" bölgü-

teatrın narahatlılığına həmrəylik nümayiş etdirilmişdir.

Dövrün görkəmlə səhnə xadimlərinin, tanınmış aktyor simalarının yaradıcılıq xüsusiyyətləri, fərdi oyun əslubları bu və ya digər obrazın səhnə təcəssüümündə təzahür etdirdikləri sənətkarlıq hünəri M.Cəfərin diqqətini çəkir, netice-nin uğurlu-ugursuz cəhətləri onun qəlemlə ilə dəyər qazanır. Alimin dövrün Sıdqi Ruhulla, Kazım Ziya, Ələsgər Ələkbərov kimi məşhur aktyorları ilə dostluğa çevrilən temasları, teatra məhrəm münasibəti onun obyektivliyinə xələl getirmir, mövcud çətinlikləri, bəzən tamaşaçı üçün gizli qalan irili-xirdələ səhənarxası mətləbləri nəzərəalsa da, o, "düzü düz, əyrini əyri" (M.Ə.Sabir) şərh etməyi özüne borc bilirdi. Bu baxımdan, M.Cəfərin görkəmlə aktyor Sıdqi Ruhulla haqqında yazdığı monoqrafiya dediklərimizə bariz örnek ola bilər. Belə ki, esessevari əslubda başladığı monoqrafiyada M.Cəfər sənət və yaradıcı şəxsiyyət məsələlərini özünəməxsus sadə dildə, eyni zamanda elə dərindən təhlil edir ki, gətirdiyi misallar, ayrı-ayrı yaradıcılıq faktları dövrün, teatr mühitinin elecə də bu qüdretli aktyorun şəxsiyyətinin və istedadının miqyasını, həmçinin onun milli teatr tariximizdə tutduyu yeri haqqında aydın təsvəvr yaradır.

S.Ruhullanın, istər səhne obrazlarının taleyindən bəhs edəndə, istərsə də həmin obrazların yaradıcıları olan aktyorun səhne davranışını, oyun texnikasını, tərəf müqabilləri ilə qarşılıqlı münasibətlərini qeyd edəndə M.Cəfər bu mətləblərə Rusiyanın görkəmlə teatr xadimi K.S.Stanislavskinin məşhur "sistəm"inin prizmasından dəyər verir. K.Stanislavskinin "Aktyorun rol üzərində işi" əsərinin müddələrinə yaxından bələd olan M.Cəfər, bu ciddi məsələyə öz tədqiqatçı mövqeyile yanaşaraq qeyd edir ki, hər hansı obrazı yaradarkən aktyor, hər şəydən əvvəl, müasirlerinin qəlbine və şüuruna təsir edir. Çünkü o, səhnədə "insan ruhunun həyatını" (K.S.Stanislavski) ifadə edir.

Bunu da qeyd etmək vacibdir ki, səhnə ustalarımızın son dərəcə mürəkkəb saydıqları səhne fealiyyətindən bəhs etdiyi məqamlarda M.Cəfər digər xalqların kifayət qədər boldu olduğu

teatr tənqidini "dramşunaslıq" dairesində araşdırımlar aparmağa başladı. Və dünyada, o cümlədən Avropa dramşunaslığı ayrıca elm sahəsi kimi diplomatik mənada tanınmalı oldu.

Əlbəttə, bu, çox sonralar olacaqdı. M.Cəfərin nəzərdə tutduğu və fealiyyətinin bezi xüsusiyyətləri ilə onu qane etməyən teatr tənqidini milli teatr sənətimizin en yadda qalan tarixi mərhələsinin bələdçisi olmaq missiyasını yerinə yetirməli idi. Və bu işdə problemlər az deyildi. Odur ki, M.Cəfər xüsusi həssaslıq, təmkin və tələbkarlıq gündəliyə çıxardığı məsələləri zaman və milli mədəniyyət yətimiz kontekstində nəzərdən keçirirdi.

Onun xüsusi diqqət yetirdiyi və bu günün özündə bəle mühüm olan problemlər hansılardır? Səhnə əsəri haqqında elmi araşdırımlar, milli teatr nəzəriyyəsi məsələsi və onun praktik səhne fealiyyəti ilə bağlılığı, səhnənin estetik təbiəti, orqanik oyun tərzi, aktyorun dünyagörüş və savad seviyyəsinin artması alimin diqqət mərkəzində olan məsələlərdir. Aktyor şəxsiyyətini yaradıcı sima olaraq dəyərləndirən M.Cəfər onu klassik sənətkar tipində qəbul edir, zəmanəsinin güzgüsü, teatr adlanan məbədin temənnasız xidmətçisi qismində görürdü.

M.Cəfərin elmi axtarış yanğısı onun vətəndaşlıq təessübkeşiyindən bəhrənmişdir. 1940-cı illərdə dərc etdirdiyi məqalələrinin birində o, yazar: "Mən 1935-36-ci illərə qədər olan qəzet və məcmüələrin sehifələrində axtdardım ki, gərəm hənsi məşhur bir aktyorumuzun sənəti haqqında ağıllı bir məqaləyə rast gələrəm. Tapa bilmədim. Aktyorlarımı haqqında bu illər ərzində mətbuatda sa-vadsız yazılar və mənasız quru teriflər istənilən qədər boldur, ancaq elmi bir məqale yoxdur".

Alimin təessüfunu anlamaq və bölüşmə mümkün olsa da, uzun illik bir mərhələni əhatə edən durğunluq vəziyyəti ilə barışmaq mümkün deyil. Doğrudur, öten onilliklər ərzində Azərbaycan teatri, onun sədəqətlə tərəfdəsi olan

zəlliyi xələldər edən cəhətləri də aydın dərk edib göstərməklə teatra əzəli dərəcədə kömək edə bilir. Belə bir ağıllı və təmkinli teatr tənqidinin olmadığı yerə teatr sənəti və dramaturgiya irəli gedə bilmir. Bir də var tənqidin adından suisitifikasiya edən, teatr tənqidçisi adı ilə alverçilik edən atüstü cizma-qaraçılıq ki, bu, əksinə, teatr və dramaturgiyanın en qorxulu düşmənidir. Harada bu xırda-tvatçılıq qüvvətli ise, orada da teatr həmişə hərəkətsiz, şöhrətsiz və qiyəmtsizdir". Bu sözələrin ifade etdiyi həqiqətə eləvə etmək çətindir. Amma yaşadığımız dövrün teatr prosesi, xüsusən milli teatr sənətimizin 150 il haqlayan tarixi barədə düşüncələrimiz bəzi müləhizələri ucadan söylemək ehtiyacı yaradır.

Əgər teatr sənətimizin hazırlı bədii-estetik, istəsəniz, lap ideoloji seviyyəsi bizi qane edirsə, heç şübhə olmasın ki, teatr tənqidinin, səhnədən kənarda fealiyyət göstərən, amma səhnə sənətinə bilavasitə təsir göstərmək qüdrəti olan bu sahənin əməyi sayəsində mümkünür. Buradaca, söylədiyim məntiqə əks olan, başqa cür düşünsək, əgər milli teatrın çağdaş vəziyyəti, yumşaq desək, qənaətbəxş deyilsə, bu mənzərənin də yaranmasında teatr tənqidinin gözəögürməz fealiyyətinin (yaxud fealiyyətliyinin) təsiri şübhəsizdir.

Milli teatr sənətimizin, o cümlədən, dramaturgiyanın, aktyor və rejissor sənətinin, səhnəqrafiyanın, çağdaş zəmanəmizin estetik mənzərəsinin canlı təcəssümünü diqqətdə saxlayan, cəmiyyətin müxtəlif nəsillərinin ideya-estetik dünyagörüşünü zənginləşdirən bu yaradıcılıq sahəsinin təessübün çəkən Məmməd Cəfər kimi qeyri-adi elmi təfəkkür sahiblərinə hər zaman olduğu ki mi bu gün de böyük ehtiyacımız var.

Bu əlavə "İntellekt Araşdırımlar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiridiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio programlarının hazırlanması" layihəsi çərçivəsində çap olunur.